

UOT 811; 811.411.21

MÜASİR İBRİ DİLİNDƏ İNKAR FORMASININ İFADƏSİNĐƏ ƏDATLARIN FUNKSİONAL ROLU

G.QASIMOVA

Bakı Dövlət Universiteti

gulargasymova@bsu.edu.az

İbri dilində köməkçi nitq hissələri əsas nitq hissələri hesab olunan sözlər və həmin sözlərdən əmələ gəlmış tərkiblər, cümlələr arasında müxtəlif grammatik məna yaratmağa xidmət edir, sözlərə, söz birləşmələrinə və cümlələrə müxtəlif məna çalarlığı verirlər. Ibri dilində köməkçi sözlər nitq hissələrini daha dəqiq təyin etməyə xidmət edən, cümlədə üzvlərin qarşılıqlı əlaqələrinin ifadə olunmasına və cümlələr arasında əlaqə yaratmağa xidmət edən sözlədir. İnkar ədatları köməkçi nitq hissələri arasında xüsusi yeri tutur. İnkar ədatları məna zənginlikləri ilə seçilirlər. Onlar arasında ümumi oxşarlıqlar olsa da, bəzən fərqlər də meydana çıxır. Ibri dilində uzun müddət zərflərin tərkibinə daxil edilən ədatlar bu gün istər şifahi, istərsə də yazılı nitqdə inkarin daha canlı və obrazlı ifadəsinə xidmət edir. Köməkçi nitq hissəsi olmaq etibarı ilə inkar ədatlarının söz tutumu və əhatə dairəsi indi çox genişdir.

Açar sözlər: köməkçi nitq hissələri, inkarlıq kateqoriyası, inkar ədatları, bitişən əvəzliklər, tərkib

Bütün dillərdə olduğu kimi ibri dilində də köməkçi nitq hissələri qoşulduqları sözlərlə müəyyən məna çalarları əmələ gətirirlər. Köməkçi nitq hissələri mənşə etibarı ilə əsas nitq hissələrindən əmələ gəlsələr də, müstəqil lügəvi mənaya malik olmamaları, hərəkat, hadisə və əşya bildirməmələri ilə əsas nitq hissələrindən fərqlənirlər. Bu və ya digər əsas nitq hissəsinin tədricən öz lügəvi mənasını itirməsi və köməkçi sözlərə çevriləməsi yolu ilə yaranırlar. Odur ki, köməkçi sözlər tarixən əsas nitq hissələrindən sonra yaranmışdır. Elə buna görə də hər bir dilin qədim dövrlərinə getdikcə köməkçi nitq hissələrinin sayının az olduğunu görə bilərik [1, 43].

İbri dilində köməkçi nitq hissələri adı altında ədat, bağlayıcı, nida, modal sözlər, söz önləri və zərflər öyrənilir. Lakin bu bölgü mütləq deyil. F.Şapira və M.Qrande bu bölgünü əsas hesab etsələr də, onlardan fərqli olaraq A.Y.Ayxenvald zərfi köməkçi deyil, xüsusi nitq hissəsi hesab etmiş və onu ayrıca nitq hissəsi kimi qeyd etmişdir. Ayxenvald köməkçi nitq hissələri adı altında söz önlərini, bağlayıcıları, ədat və nidaları birləşdirirdi [2, 29].

İbri dilində köməkçi nitq hissələrinin sözlər və cümlələr arasında yaratdıqları əlaqələr müxtəlif olsa da, onlar arasında mütləq sərhəd çəkmək olmaz. Çünkü köməkçi nitq hissələrindən biri digərinin vəzifəsini yerinə yetirə bilər. Bəzən müəyyən bir köməkçi söz fərqli qrammatik funksiyada və fərqli şəkildə işlənə bilər. Məsələn, 'l (le-a²) ön qoşması yiyəlik halında olan ismin qarşısında sözünü kimi, felin qarşısında isə bağlayıcı kimi işlənə bilər.

İbri dilində köməkçi nitq hissələrinə daxil olan ədat mənə zənginliyi ilə seçilir. Ədatlar son dərəcə cansızlaşmış, lakin qrammatik cəhətdən çox ümumi-ləşmiş dil vahidləridir [1, 48]. Ədat sözlərin, birləşmələrin və ya bütöv cümlələrin mənasını qüvvətləndirən, cümlədə müxtəlif mənalar yaranan sözlərdir. Ərəb sözü olub tərcümədə "hissəcik" mənasını verən ədat ibri dilində də leksik-lüğəvi mənaya, morfoloji əlamətlərə malik deyil. İbri dilində ədat əksərən həcm etibarilə özündə ən az səsi birləşdirən ən yiğcam dil vahidlərindən ibarət olur. Lakin qrammatik mənası çox güclü olub cümlədə müxtəlif mənaların yaradılmasında aparıcıdır.

İbri dilində ədat mənasına görə məhdudlaşdırıcı (كَرِ), qüvvətləndirici (كَفِيلُ), sövgədici (كَافِي), sual (مَاهِيَة) və inkar ədatları kimi növləri vardır. Ədatın bu növləri cümləyə müxtəlif məna incəlikləri verir, ifadəni səlisləşdirir, fikrin məntiqi qurulmasına kömək edir. Lakin ədatların məna üzrə bu bölgüsü şərti xarakter daşıyır; bir ədat müxtəlif məna növlərinə xidmət edə bilər. İbri dilində ədatlardan bir qismi yalnız ad qrupu sözlərlə, bir qismi isə fellərlə işlənir. Bir qismi ilkin mənşəyi ilə əlaqəni tam itirmiş, bir qismi əsas nitq hissələri ilə əlaqəsini və məna izlərini saxlamışdır. Odur ki, məna cəhətdən bu ədatların hamısına eyni nəzərlə baxmaq olmaz. Ədatlar ayrılıqda heç bir suala cavab vermir, dəyişmir, cümlədə sintaktik əlaqəyə girmir və cümlə üzvü olmur. Lakin ədatın məna növlərindən biri olan inkar ədatları özündən sonra gələn üzvlə birlikdə suala cavab verir və cümlə üzvü ola bilir. İnkar ədatlarının cümlədə rolü çox müxtəlifdir, yəni qoşulduğu, işləndiyi sözdən asılı olaraq, yaxud da özünün xüsusiyyətlərinə görə cümlədə müxtəlif cümlə üzvü vəzifəsində çıxış edirlər.

Müasir ibri dilində inkar ədatları ilə bağlı diqqətçəkən məqamlardan biri də odur ki, uzun illər ölü dillər sırasına daxil olan ibri dili dirçəldikdən sonra inkarın ifadəsində fərqli ifadə formaları meydana çıxdı. Belə ki, bəzi inkar ədatları yeni mənalar qazandı, bəzi klassik inkar ədatları isə istifadədən tamamilə çıxdı. Eyni zamanda, ibri dilində inkarın ifadəsinin yeni forması yarandı – təsdiq cümlənin inkarlıq ifadə etməsi.

Qeyd etmək lazımdır ki, inkarlıq kateqoriyası dünya dillərində nəzəri dilçiliyin öyrəndiyi ümumlinqistik kateqoriyalardan biri hesab olunur. Müxtəlif dillərdə inkarlıq vasitələrinin izahı bu kateqoriyanın mahiyyətinin izahına xidmət edir. Dilçilik ədəbiyyatında inkarlıq kateqoriyasının statusuna dair fikirlər fərqlidir. Bəziləri bu kateqoriyanı sintaktik kateqoriya (N.A.Bulax), bəziləri qrammatik kateqoriya (E.İ.Şendels), bəziləri isə məntiqi-qrammatik kateqoriya (V.Bondarenko) hesab edir [3, 105].

İnkarlıq kateqoriyası feillərdə iş və hərəkətin icrası ilə bağlı olur. Əgər iş

icra edilirsə, onda təsdiq, icra edilmirsə, inkar hesab olunur. İbri dilində inkar bağlayıcılarının olmamasına baxmayaraq, inkar ədatları mövcuddur. İbri dilində inkarlıq, inkarlıq məzmunu yaratmaq üçün inkar ədatlarından istifadə olunur. Müxtəlif mənaya malik inkar ədatları cümləyə inkarlıq mənəsi verməklə yanaşı, həm də cümlənin bədii təsir gücünü də artırır. İbri dilində cümlədə inkarın ifadəsi adətən, xəbərin inkarda olduğu ilə göstərilir. Lakin bəzən inkarlıq cümlənin başqa üzlərinə də aid ola bilər:

הָוּ לְאַ יָבוֹא. [Hu lo yavo]- O gəlməyəcək.

הָוּ יָבוֹא לְאַ מַחֵר = הָוּ לְאַ יָבוֹא מַחֵר. [Hu yavo lo maxar]- O, sabah gəlməyəcək.

הָוּ לְאַ יָבוֹא לְאַ מַחֵר וְלֹא מַחְתִּים. [Hu lo yavo lo maxar lo moxartaym]- O nə sabah, nə də birigün gələcək.

İbri dilində inkar ədatları adlara və feillərə aid heç bir xüsusiyyətə malik deyildir, yəni şəxsə, kəmiyyətə, zamana görə dəyişmirlər (**חֶסֶד** ədatı istisnadır). Bu ədatlar yalnız adlar və feillərlə işlənərək inkarlıq bildirirlər. Bu ədatların hamısı ayrı yazılır. Lakin klassik dövrə aid əlyazmalara nəzər salsaq görərik ki, Müqəddəs Beşliyə daxil olan kitabların bəzi hissələrində bir sıra isimlər inkarlıq ifadə edirdi. Dil dirçəldikdən sonra isə bu sözlər dilin lüğət tərkibindən sanki “silindi” [5, 149]. Buna görə də müasir ibri dilində inkar ədatlarını ayrı-ayrılıqda təsnif etmək məqsədə uyğundur.

לֹא [Lo]. Cümlənin bilavəsitə qəti inkarda olduğunu göstərir. Lo ədatı ibri dilində ən çox işlənən və inkarlıq bildirən ədatdır, Azərbaycan dilinə “ma²” kimi tərcümə olunur. Bu inkarlıq ədatı həmişə hərəkətə aid olub feil qarşısında işlənir və demək olar ki, feilin bütün zamanları ilə işlənir:

הָאֵם אֲתָה בָּא אַתִּי? - לֹא. [Ha-im ata ba iti?] -Sən mənimlə gəlirsənmi? [Lo]- Yox.

אַנְיָה לְאַ יָדַעַתִּי. [Ani lo yadati]- Mən bilmirdim.

לֹא אַנְיָה עִשְׂתִּיתִי אֲתָה וְאַלְאַ מִשְׁהוּ אַחֲרָךְ. [Lo ani asiti et ze ela mişehu axer]-Bunu mən yox, bir başqası edib.

לֹא ədatından aşağıdakı hallarda istifadə olunur [8, 94]:

1) Feili xəbərli cümlələrdə;

2) Xəbərin deyil, hər hansı bir digər cümlə üzvünün inkarda olduğunu göstərmək üçün;

3) İş və hərəkətin məhz inkarda olduğunu vurgulamaq üçün.

Bəzən **אַלְאֵdatı** özündən sonra gələn isimlə əlaqəyə girərək sıfət rolunda da çıxış edir:

לֹא דָבָר - [lo davar]- boş şey.

2. אין [Eyn]. **אֵין** inkar ədatı **שׁ** [yes] -[var] sözünün antonimidir. Bu inkar ədatının tam forması olan **אֵין-[ayn]** inkar ədatına müasir dildə nadir hallarda rast gəlinir. “Ayn” inkar ədatı klassik dilə daha xarakterikdir. Adətən bu forma-dan ədəbi əsərlərdə cümlənin sonunda fikri daha da qüvvətləndirmək üçün istifadə olunurdu, çünkü bu zaman tam forma inkarı daha da sərtləşdirilirdi [6, 58]: **זֹה וְזֹה אֵין [ze veze ayin]-** [Bu və məhz bu yoxdur].

Bu inkar ədatından aşağıdakı hallarda istifadə olunur [11]:

1) Bir əşya və hərəkətin yoxluğunu bildirmək üçün: **לֹא לִי דִירָה - אֵין li dirah - [Eyn li**

dira] – [Mənim mənzilim yoxdur].

2) Özündən sonra məsdərlə işlənərsə (feilin qeyri-müəyyən forması “dəyməz, olmaz, lazımq deyil” mənalarını ifadə edir: **כִּי לֹא עָשָׂו** - [Eyn laasot kax]- [Belə etməyə dəyməz (lazıq deyil)]. Müasir danişqda **כִּי** inkar ədatının bu funksiyasından çox istifadə olunur.

3) İsmi xəbərli cümlədə xəbər rolunda: - **אֵין זֶה נָכֹן**. - [Eyn ze naxon]-[Bu düzgün (və ya düz) deyil].

Bu ədat bitişən əvəzliklərlə işlənərək şəxs əvəzliklərinə aid olub onlarda və bəzən müəyyən bir əşya və ya hadisənin hansı bir xüsusiyyətində inkarlıq bildirir. Bu formadan isə daha çox müasir ədəbi nitqdə istifadə olunur. İbri dilində **כִּי** inkar ədatı ad qrupu sözlərin inkarına da xidmət edir. Bu zaman **כִּי** inkar ədatı isim, sıfət və ya indiki zamanda işlənən feilin inkarda olduğunu bildirir. Feili sıfət bir tərəfdən feilin formalarından biri olduğundan, digər tərəfdən isə sıfətin əsas əlamətlərini daşıdığından (şəxs bildirmədiyindən), indiki zamanın inkarını **אֵין** ədatı ilə göstərmək daha doğrudur. Biz **אַנְדַע** – **[Ani lo yodea]** – [Mən bilmirəm] deyərkən, klassik qrammatik nöqtəyi-nəzərdən səhv etmiş oluruq [11]. İndiki zamanda feilin inkarda olduğunu göstərmək üçün **כִּי** inkar ədatının şəxs əvəzlikləri ilə işlənən formalarından istifadə etmək daha doğrudur:

אַנְנִי = **אֵין + אֲנִי** [Eyneni] - mən + inkarda olan feil

אַתָּה = אֵין + אֲתָה [Eynxa] - sən (k.c) + feil

אַתְּךָ = אֵין + אֲתָךָ [Eynex] - sən (q.c) + feil

אַנְנוּ = אֵין + הָוא = [Eyno] - o (k.c) + feil

אַנְהָה = אֵין + הִיא = [Eyna] – o (q.c) + feil

אַנְהָנוּ = אֵין + אַנְהָנוּ = [Eynenu] - biz + feil

אַתְּם = אֵין + אֲתָם = [Eynxem] – siz (k.c) + feil

אַתְּנָךְ = אֵין + אֲתָנָךְ [Eynxen] – siz (q.c)+ feil

אַנְםָם = אֵין + הַם = [Eynam] – onlar (k.c) + feil

אַנְנָן = אֵין + אֲנָן [Eynan] – onlar (q.c) + feil

Klassik ibri dilində bəzən **כִּי** inkar ədatından sonra şəxs əvəzliklərinin müstəqil forması da gələ bilərdi. Bu zaman şəxs əvəzliyi **כִּי** inkar ədatından sonra işlənirdi [5, 73]:

אַתָּה יָדַע – אֵין אֲתָה יָדַע - [Eyn ata yodea]-[Sən bilmirsən].

Lakin **אַתָּה יָדַע** [ata eyn yodea] forması düzgün deyildir. Şəxs əvəzliyi **אֵין** ədatından sonra gəlməlidir və ya şəxs əvəzliyinin **כִּי** inkar ədatı ilə birləşən formasından istifadə olunmalıdır. **אַנְךָ יָדַע** (Anck yadəu).

Bitişən əvəzliklərlə işlənən bu ədat feillərin qarşısında işlənərkən “ma²” kimi işlənir və şəxsə aid olur.

? **מָדוֹעַ אֲנָךְ מְדַבֵּר עַבְרִית?** [Madua eynxa medaber ivrit?] - [Niyə ibri dilində danişmirsan?]

אֲלָל [Al]. İbri dilində çox işlənən inkar ədatlarından biri **אֲלָל** inkar ədatıdır. **אֲלָל** ədatı təkcə inkar ədatı deyil, o, həm də qadağa bildirir. **אֲלָל** inkar ədatı II şəxs gələcək zamana aid olan feillə işlənərkən feilin əmr formasının

inkarı bildirir. Dilimizə “olmaz, qadağandır” kimi tərcümə olunur:
אל חיכנס לְשָׁם! [Al tikanes leşam]- Ora girmə!

Göstərilən nümunələrdə **לא** inkar ədatından istifadə olunsa idi, o zaman gələcək zamanı ifadə edərdi:
לא חיכנס לְשָׁם. [Lo tikanes leşam]- Ora girməyəcəksən.

Al inkar ədatı yalnız gələcək zamanda olan feillərlə işlənmir. Bu xüsusiyyət yalnız müasir ibri dilinə aiddir Bəzən bu inkarlıq ədatı feili isim və ya isimlərlə işlənərək dilimizə “dəyməz, lazım deyil” kimi də tərcümə olunur:
אל בְּכִי! [Al bexi]- Ağlama.(Dəyməz, lazım deyil)

טרם [Terem]. İbri dilində inkarı ifadə etmək üçün istifadə olunan klassik inkar ədatlardan biri də inkar ədatıdır. Terem inkar ədatı daha çox bədii üslubda istifadə olunur. Dilimizə “hələ...yox” kimi tərcümə olunan bu inkar ədatı ibri dilindəki “עוד לא” sözünə uyğun gəlir:

טרם אכלתי=עוד לא אכלתי. [Od lo axalti]- Hələ yeməmişəm = [Terem axalti]- Hələ yeməmişəm.

Trəm inkar ədatı bəzən **לא** inkar ədatı ilə eyni mənani verərək dilimizə “yox” kimi tərcümə olunur:

האם קראת את הספר שנתתי לך? [Ha-im karata et ha-sefer şenatati lxa?]-[Sənə verdiyim kitabı oxumusamı?]
טרם [Terem]-[Hələ yox].

Bəzən inkar ədatı dilimizə “�ֵא קָדֵר קַי...” kimi tərcümə olunur:
טרם יבוא, תסיממי את התרגיל. [Terem yavo tesayyemi et ha-tarqil]-[Nə qədər ki gəlməyib tapşırığı bitir].

בלא [Belo] və **בלילא** [Belo]. Bu inkar ədatları isimlərin qarşısında işlənir və “siz” mənasını verir. Əsasən ismə aid olur və sıfət rolunu oynayır:
בלא Shimush]- [istifadəsiz].

בלא עת [Belo at]-[vaxtından əvvəl, vaxtsız].

Qeyd etmək lazımdır ki, **בלילא** inkar ədatları klassik dövrün qalıqları hesab olunur. Müasir ibri dilində nadir hallarda istifadə olunur, adətən gündəlik danışında onları inkar ədatı əvəz edir.

בלי [Bli]. Bu inkar ədatı isimlərin qarşısında işlənir və “siz⁴” mənasını verir. Bu ədat də qoşulduğu sözlə birlikdə ismə aid olur, sıfət rolunu oynayır:
בלי עבודה-[iş bli avoda]-işsiz adam.

Bu ədat həmçinin məsdər qarşısında da işlənir, bu zaman o, işləndiyi sözlə birlikdə feilə aid olur:

ענה בליך [Ana bli ladaat] – Bilmədən cavab verdi.

בלתי. [Bilti]. Ədatindən sonra adətən, feili sıfətin məchul formaları işlənir: - בליך נidle]-[bitməz-tükənməz].

חסר [Xaser]. Inkar ədatı isimlərin qarşısında işlənərək “siz⁴” kimi tərcümə olunur. İşləndiyi sözlə ismə aid olub və sıfət rolunu yerinə yetirir. Bu inkar ədatı cins və kəmiyyətə görə dəyişir. Bu **חסר** ədatı antonim sözlərin yaranmasında iştirak edir: איש חסר ניסיון - [iş xaser nisayon]-[təcrübəsiz insan].

Bu ədatın **חוסר** [xoser] forması isimlərin qarşısında işlənərək qoşulduğu

sözlə birlikdə feilə aid olur və mücərrəd mənali isimlər əmələ gətirir:
להתלבש [lehitlabeş bexoser taam] – [zövqsüz geyinmək].
חוֹסֵר-סְבָלָנוּת [xoser savlanut] - [səbrsizlik]

9. אי-[אַיִל] inkar ədatı isimlərin qarşısında işlənərək “sız⁴”, bəzən də “qeyri” mənasını verir və işləndiyi sözlə birlikdə isimə aid olub sıfət rolunda iştirak edir:

- **רעש אַיִל** [rxov i-raaṣ] - [səs-küysüz küçə]

אַיִל [i] inkar ədatı özündən sonra feili isim və ya isim tələb edərək mücərrəd mənali isimlər də əmələ gətirir: **אי-וְדוֹת** [i-vadaut] - [özünəinamsızlıq].

Bu ədat köməkçi feil olan **אַיִל-אֲפָשָׁר** [efsar] sözü ilə (“olar”) işlənərək “olmaz” mənasını verir və özündən sonra məsdər tələb edir: **אי-אֲפָשָׁר לְכָךְ** [i-esfar lalexet] - [Getmək olmaz].

10. בָּל [Bal] və בְּלֵל [Leval]. Bu ədatlardan yalnız yazılı nitqdə tabeli mürəkkəb cümlələrdə istifadə olunur:

הַזְהָרִתִּי אָוֹתוֹ לְבָל יִיכְנֶס לְהָדָר. [Hizharti oto leval yikanes la-xeder] - [Onu xəbərdar etdim ki, otağa girməsin].

11. פָּנָן [Pen]. inkar ədatı yazılı və ədabi üslubda işlədir. Dilimizə “...məmək üçün” kimi tərcümə olunur:

הַוָּא נִזְהָר פָּנָן יִשְׁבֹּר מְשֻׁהָה הָדָר. [Hu nizhar pen yišbor mașehu ba-xeder] - [O otaqda heç nə sindirmamaq üçün ehtiyatla davrandı].

12. שָׁוֹם [Şum] və אַף [Af]. Bu inkar ədatları “heç” mənasını verir, adlar qarşısında, bəzən də tək işlənirlər:

שָׁוֹם דָּבָר - [şum davar] - [heç bir şey]

אַף אַחֲד - [af exad] - [heç kəs]

13. נְטוּל [Netul]. Xüsusi terminologiyada inkar ədatına da rast gəlinir [9, 48]. Bu ədat dilimizə “məhrum edilmiş, -sız” kimi tərcümə olunur. Cins və kəmiyyətə görə dəyişir:

קְפָה נְטוּל קְפָאֵן - [kafe netul kafein] – [kofeinsiz kofe].

14. בְּלָעֵדִי [Biladey]. inkar ədatı gündəlik ibri dilində istifadə olunmur, bu inkar ədatına biz ali nitqdə rast gələ bilərik:

בְּלָעֵדִי זֶה לֹא הִיּוֹת יְדֻעַ מָה לְעֹשֹׂת. [Biladey ze lo hayatı yodea ma laasot] – [Bu olmadan nə edəcəyimi bilməzdim].

Bəzən bu inkar ədatının əvəzinə **בְּלִי** ədatından istifadə olunur, lakin bu zaman inkarin təsir qüvvəsi nisbətən zəifləyir. **בְּלָעֵדִי** inkar ədatı şəxs əvəzlikləri ilə birləşir:

בְּלָעֵדִי [biladay]-[mənsiz]

בְּלָעֵדִיק [biladeyxal]-[sənsiz (k.c)]

בְּלָעֵדִיך [biladayx]-[sənsiz (q.c)]

בְּלָעֵדִיו [biladav]-[onsuz (k.c)]

בְּלָעֵדִיה [biladeyha]-[onsuz (q.c)]

בְּלָעֵדִינו [biladeynu]-[bızsız]

בְּלָעֵדִיכֶם [biladeyxem]-[sızsız (k.c)]

בְּלָעֵדִיכָּן [biladeyxen]-[sızsız (q.c)]

[בלעדיהם] - [onlarsız (k.c)]

[בלעדיהן] - [onlarsız (q.c)]

Yekun. Göründüyü kimi, ibri dilində inkarın funksional ifadəsində ədatların rolü əvəzsizdir. İbri dilində inkar ədatları arasında ümumi oxşarlıqlar olsa da, bəzən fərqlər də meydana çıxır. Uzun müddət zərfərin tərkibinə daxil edilən ədatlar bu gün istər şifahi, istərsə də yazılı nitqdə inkarın daha canlı və obrazlı ifadəsinə xidmət edir. Hal-hazırda köməkçi nitq hissəsi olmaq etibarı ilə inkar ədatlarının söz tutumu və əhatə dairəsi indi çox genişdir. Müasir ibri dili inkişaf etdikcə, dilə sözlər daxil olduqca, yeni sözlər yarandıqca, həmçinin inkar ədatları da inkişaf edərək dəyişmiş, bəzən yeni formalara, bəzən isə yeni mənalara malik olmağa başlamışdır.

ӘДӘBİYYAT

1. Rəcəbli Ə. Dilçiliyə giriş. Bakı: Nurlan, 2008
2. Айхенвальд А.Ю. Современный иврит. М.: Наука, ГРВЛ, 1990
3. Гезениус В. Еврейская грамматика. М.: Книга по Требованию, 2013
4. Зелигер Л. Иврит: Фонетика и Морфология. М.: Сефер, 1992
5. Крюков А.А. Краткая история возрождения разговорного иврита. М.: Муравей, 2004
6. Lewis Glinert. Modern Hebrew, an essential grammar. USA, Routledge, 2005
7. 2016 עוזי ארון "דקודק הפה והאזור" מאגנס, מהדורה מעודכנת, תשע"ו
8. 2017 האקדמיה ללשון העברית, תשע"ה
9. 2017 אוניברסיטת ירושלים - מאור אHIGHOB ש' אסופה כתובות עבריות.
10. «Как сказать нет на иврите». <https://ivrika.ru/net-na-ivrite/>, 31.07.2020
11. Кондракова Ю.Н «Отрицание при инфинитиве в современном иврите», Вестник МГОУ. Серия «Лингвистика». № 1 / 2011, <https://vestnik-mgou.ru/Articles/Doc/6106>, 02.08.2020

ФУНКЦИОНАЛЬНАЯ РОЛЬ ЧАСТИЦ В ВЫРАЖЕНИИ ОТРИЦАТЕЛЬНОЙ ФОРМЫ В СОВРЕМЕННОМ ИВРИТЕ

Г.ГАСЫМОВА

РЕЗЮМЕ

Вспомогательные части речи на иврите служат для создания различных грамматических значений между предложениями и словами, которые считаются основными частями речи, и дают различные оттенки значения словам, фразам и предложениям. На иврите вспомогательные слова - это слова, которые служат для более точного определения частей речи, для выражения взаимосвязей между членами предложения и для установления связей между предложениями. Отрицательные частицы занимают особое место среди вспомогательных частей речи и отличаются богатством смысла. Хотя между ними и есть общие сходства, иногда есть и различия. Частицы, которые издавна были включены в наречия на иврите, сегодня служат более ярким и образным выражением отрицания как устно, так и письменно. Как вспомогательная часть речи, словарный запас и область использования отрицательных частиц в настоящее время очень широкие.

Ключевые слова: вспомогательные части речи, категория отрицания, отрицательные частицы, энклитические формы местомений, оборот

THE FUNCTIONAL ROLE OF PARTICLES IN EXPRESSION OF NEGATIVE FORM IN MODERN HEBREW

G.QASIMOVA

SUMMARY

The auxiliary parts of speech in Hebrew serve to create different grammatical meanings between sentences and words that are considered the main parts of speech, and give different shades of meaning to words, phrases and sentences. In Hebrew, auxiliary words are words that serve to more accurately define parts of speech, to express relationships between members of a sentence, and to establish connections between sentences. Negative particles hold a special place among the auxiliary parts of speech and are distinguished by the richness of meaning. While there are common similarities between them, sometimes there are differences. Particles, which have long been included in Hebrew to adverbs, today serve as a more vivid and figurative expression of negation, both orally and in writing. As an auxiliary part of speech, the vocabulary and field of use of negative particles is currently very wide.

Keywords: auxiliary parts of speech, category of negation, negative particles, enclitic forms of places, device.